

H.İ.Hüseynzadə
doktorant, Bakı Dövlət Universiteti
humay.huseynzade77@gmail.com

Məqalə redaksiyaya daxil olub 26.12.2025

The article was received by editorial board on 26.12.2025

Статья принята к печати 26.12.2025

PUL-KREDİT SİYASƏTİN TƏNZİMLƏNMƏSİNDƏ MONİTAR SİYASƏTİN YERİ VƏ ROLU

Xülasə

Məqalədə pul-kredit siyasətinin tənzimlənməsində monetar siyasətin rolu və iqtisadi sabitliyin qorunmasındakı funksiyaları araşdırılır. Təhlilər göstərir ki, Mərkəzi Bankın faiz dərəcələri, açıq bazar əməliyyatları və məcburi ehtiyat normativləri kimi əsas alətlərdən məqsədyönlü şəkildə istifadə etməsi inflyasiyanın idarə olunması və iqtisadi artımın dəstəklənməsi prizmasından həlledici əhəmiyyətə malikdir. Azərbaycan praktikasına əsaslanan təhlil nəticələri ölkədə tətbiq olunan monetar alətlərin makroiqtisadi tarazlığın təmin edilməsinə, həmçinin bank sektorunun dayanıqlığının gücləndirilməsinə ciddi töhfə verdiyini göstərir. Ümumilikdə, araşdırma pul-kredit siyasətinin iqtisadi idarəetmədə strateji əhəmiyyətini önə çıxarır və dəyişən iqtisadi şəraitə uyğun şəkildə bu siyasətin davamlı olaraq modernləşdirilməsinin vacibliyini vurğulayır.

Açar sözlər: pul siyasəti, inflyasiyanın hədəflənməsi, makroiqtisadi sabitlik, pul təklifi, iqtisadi artım.

GİRİŞ

Pul-kredit siyasəti müasir iqtisadiyyatda davamlı inkişafın və sabitliyin idarə olunması üçün əsas alətlərdən biri hesab olunur. Mərkəzi banklar tərəfindən faiz dərəcəsinin tənzimlənməsi, açıq bazar əməliyyatları və bank ehtiyat tələblərinin müəyyən edilməsi kimi alətlər vasitəsilə pul siyasəti iqtisadi fəaliyyəti istiqamətləndirir, inflyasiyanı nəzarətdə saxlayır və maliyyə bazarının sabitliyini təmin edir. Bu alətlər birbaşa təkcə pul sahəsinə deyil, həm də real sektora təsir göstərir və investisiyaların əhəmiyyətini nümayiş etdirir.

Pul-kredit siyasətinin rolu Azərbaycan iqtisadiyyatı üçün xüsusilə vacibdir. 2020-2024-cü illərdə qəbul edilmiş pul siyasəti tədbirləri nəticəsində ölkədə illik inflyasiya orta hesabla 5-6% səviyyəsində qalıb və bank sektorunun kapital adekvatlığı 18%-i keçib. Bu göstəricilər göstərir ki, məqsədyönlü və əlaqələndirilmiş pul siyasəti yalnız makroiqtisadi sabitliyi qorumaq üçün kifayət deyil, həm də real sektorun sabitliyini və davamlı iqtisadi artımı təmin edir.

Bu məqalənin əsas məqsədi pul siyasətinin iqtisadi sabitliyə və artıma təsirini təhlil etmək, pul alətlərinin effektivliyini qiymətləndirmək və Azərbaycan təcrübəsinə əsaslanaraq bu siyasətin praktiki nəticələrini müəyyən etməkdir. Tədqiqatda həm nəzəri yanaşmalardan, həm də statistik göstəricilərdən istifadə edərək pul siyasətinin iqtisadi idarəetmədə strateji əhəmiyyəti araşdırılacaq. Beləliklə, aparılan təhlil bizə Azərbaycan iqtisadiyyatında pul siyasətinin üstünlüklərini, çətinliklərini və perspektivlərini müəyyən etməyə imkan verir. Bu yanaşma iqtisadi qərar qəbul edənlər üçün faydalı tövsiyələr hazırlamaq və davamlı pul siyasəti strategiyasını dəstəkləmək üçün vacibdir.

1. Pul-kredit siyasətinin iqtisadi mahiyyəti

Pul-kredit siyasətinin mahiyyəti pul dövriyyəsinin, kredit münasibətlərinin və iqtisadiyyatdakı

maliyyə durumunun dövlət tərəfindən tənzimlənməsi ilə bağlıdır. Bu siyasət iqtisadi tarazlığın, qiymət sabitliyinin və maliyyə dayanıqlığının qorunması üçün əsas vasitələrdən biri hesab olunur. Xarici və yerli iqtisadçıların yanaşmaları bu mahiyyətin daha dərinədən başa düşülməsini təmin edir.

Monetarist məktəbinin nümayəndəsi M.Fridman pul-kredit siyasətini iqtisadiyyatın "dövriyyə sistemi" kimi xarakterizə etmiş və pul kütləsinin artım tempi faktiki iqtisadi artıma uyğun gəlmədikdə inflyasiyanın qaçılmaz olduğunu vurğulamışdır. Onun fikrincə, pul kütləsinin sabit və proqnozlaşdırıla bilən idarə olunması iqtisadi sabitliyin əsas şərtidir.

Keyns iqtisadiyyatının banilərindən biri olan Con Meynard Keyns pul-kredit siyasətinin iqtisadi fəaliyyəti stimullaşdırmaqda rolunu vurğulamışdır. Keynsə görə, iqtisadi tənəzzül dövrlərində faiz dərəcələrinin aşağı salınması investisiya və istehlakı artırmaqla iqtisadiyyatı canlandırır. Bu nöqtəyə nəzərdən pul-kredit siyasəti iqtisadi dalğalanmaların qarşısını alaraq mühüm sabitləşdirici rol oynayır.

B.Bernanke iqtisadiyyatda pul-kredit siyasətinin transmissiya mexanizmlərini araşdıraraq göstərir ki, Mərkəzi Bank qərarlarının real sektora təsiri maliyyə bazarlarının dərinliyi və bank sektorunun likvidliyi ilə bağlıdır. Onun yanaşması göstərir ki, müasir iqtisadiyyatlarda pul siyasətinin effektivliyi yalnız faiz dərəcələrindən deyil, həm də maliyyə sisteminin sağlamlığından asılıdır.

M.Bağirov pul siyasətinin pul kütləsi ilə bağlı tənzimləyici rolunu dərinədən təhlil edir. O, pul siyasətinin yalnız texniki vasitə deyil, həm də iqtisadi sabitliyin və makroiqtisadi risklərin idarə olunmasında strateji əhəmiyyətə malik olduğunu vurğulayır. O, qeyd edir ki, pul kütləsi və kredit mexanizmlərinin düzgün əlaqələndirilməsi inflyasiyanın idarə olunmasına, sabit iqtisadi artıma və maliyyə bazarlarının sabitliyinə birbaşa təsir göstərir.

E.Sadiqova vurğulayır ki, pul siyasətinin effektivliyi iqtisadiyyatın rəqabət mühiti və bank sektorunun şəffaflığı ilə sıx bağlıdır. O, mərkəzi bank qərarlarının real sektora təsirinin bankların sağlamlığı, maliyyə alətlərinin şəffaflığı və kredit mexanizmlərinin düzgün işləməsi sayəsində mümkün olduğunu iddia edir. Professor həmçinin inflyasiya gözləntilərinin idarə olunmasının iqtisadi sabitliyin qorunmasında əsas amil olduğunu vurğulayır.

S.Abbasov pul siyasəti ilə real sektor arasındakı əlaqəni vurğulayır və hesab edir ki, pul alətlərinin effektivliyi yalnız iqtisadi agentlərin davranışı və bazar iştirakçılarının gözləntiləri ilə ölçülə bilər. Professorun təbircə, inflyasiyanı və məzənnə sabitliyini qorumaqdan ötrü Mərkəzi Bank alətləri real iqtisadi göstəricilərlə uyğunlaşdırılmalıdır və yalnız nəzəri yanaşma kifayət deyil.

Yuxarıda qeyd olunan nəzəri yanaşmalar və yerli təcrübə göstərir ki, pul siyasətinin mahiyyəti yalnız pul dövriyyəsinin idarə olunmasında deyil, həmçinin də iqtisadi artımın, qiymət sabitliyinə, maliyyə sisteminin dayanıqlılığına və iqtisadi aktyorların davranışına təsir edən mürəkkəb tənzimləyici mexanizmdir. Fikrimizcə, Azərbaycanda pul siyasəti həm inflyasiyanın idarə olunmasına, həmçinin də iqtisadi aktivliyin stimullaşdırılmasına yönəldilməlidir və pul kütləsi, faiz dərəcələri və valyuta siyasəti arasında sıx koordinasiya vacibdir. M.Bağirovun vurğuladığı kimi, pul alətlərinin koordinasiyası makroiqtisadi risklərin idarə olunmasında strateji əhəmiyyət kəsb edir. E.Sadiqovanın sözlərinə görə, bank sektorunda şəffaflığın artırılması və rəqabət mühitinin gücləndirilməsi pul siyasətinin effektivliyini artırır. Realist yanaşma təklif edən S.Abbasov iddia edir ki, pul alətləri yalnız real sektorla əlaqələndirildikdə istənilən nəticələrə nail ola bilər.

1.2.Monitar siyasətin davamlı inkişafın təmin edilməsində rolunun nəzəri əsaslandırılması

Dövlətin ümumi iqtisadi siyasət sisteminin əsas sahələrindən biri olan monitar siyasət makroiqtisadi sabitliyin təmin edilməsində xüsusi yer tutur. Müasir iqtisadi idarəetmə modeli göstərir ki, davamlı iqtisadi artım, qiymət sabitliyi və maliyyə sisteminin etibarlılığı yalnız genişmiqyaslı fiskal tənzimləmə yolu ilə deyil, həm də çevik və hədəflənmiş pul siyasəti vasitəsilə mümkündür. Monitar siyasətin əsas mahiyyəti ölkədə pul kütləsini və faiz dərəcələrini idarə etməklə iqtisadi davranışa təsir göstərməkdir. Bu siyasət iqtisadiyyatın həm real, həm də maliyyə sektorlarında dəyişiklikləri balanslaşdırmaq üçün əsas tənzimləyici mexanizmdir.

Ümumi iqtisadi siyasət sistemi bir-biri ilə sıx bağlı olan fiskal, pul, valyuta və struktur

siyasətlərindən ibarətdir. Bu sistem daxilində monitar siyasətin xüsusilə həssas və vaxtında həyata keçirilir. Çünki Mərkəzi Bankın qərarları iqtisadiyyata çox sürətli təsir göstərir və bazar iştirakçılarının gözləntilərinə birbaşa təsir göstərir. Bu baxımdan, monitar siyasətin təkcə iqtisadi prosesləri tənzimləmir, həm də maliyyə sabitliyi ilə bağlı gözləntiləri formalaşdırır. İnflyasiya təhlükəsi yarandıqda, faiz dərəcələrinin artırılması iqtisadi agentlərin davranışını dəyişdirir, həddindən artıq kreditləşmənin qarşısını alır və qiymət artımlarını məhdudlaşdırır. Əksinə, iqtisadi fəaliyyət zəiflədikdə, faiz dərəcələrinin aşağı salınması investisiya və istehlakı stimullaşdırmaq üçün şərait yaradır.

İqtisadi siyasət sistemində monitar siyasətin rolunu müəyyən edən vacib aspektlərdən biri onun fiskal siyasətlə qarşılıqlı təsiridir. Bu iki siyasət bir-birini tamamlayır, eyni zamanda, ziddiyyətlər yarada biləcək təsir mexanizmlərinə malikdir. İqtisadiyyatı effektiv idarə etmək üçün dövlət büdcəsi xərclərini və vergi yükünü optimallaşdırmaqla yanaşı, Mərkəzi Bank pul kütləsini və faiz dərəcələrini makroiqtisadi mühitdə sabitliyi qoruyacaq şəkildə tənzimləməlidir. Düzəliş edilmədən həm inflyasiya təhlükəsi, həm də iqtisadi durğunluq riski artır. Buna görə də, müasir dövrdə pul siyasəti yalnız pul kütləsinə nəzarət mexanizmi kimi deyil, həm də analitik və proqnozlaşdırıcı vasitə kimi çıxış edir və iqtisadi strategiyanın formalaşmasında həlledici rol oynayır.

Son illərdə Azərbaycan iqtisadiyyatının inkişafı da monitar siyasətin iqtisadi sistem daxilində əhəmiyyətini təsdiqləyir. Xüsusilə, inflyasiya hədəfləməsinin tədricən tətbiqi, valyuta bazarının liberallaşdırılması və bank sektorunda islahatlar Mərkəzi Banka pul siyasəti alətlərindən daha effektiv istifadə etməyə imkan vermişdir. Bu alətlərin düzgün seçilməsi ölkədə makroiqtisadi sabitliyin qorunmasına, biznes mühitinin proqnozlaşdırıla bilməsinə və maliyyə sabitliyinin gücləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Buna görə də, monitar siyasətin istənilən ölkənin iqtisadi siyasət sisteminin strateji komponenti kimi iqtisadi proseslərin tənzimlənməsində əsas rol oynayır. Onun əsas məqsədi təkcə pul kütləsini idarə etmək deyil, həm də bütövlükdə iqtisadiyyatın sağlam və davamlı inkişafı üçün əlverişli mühit yaratmaqdır. Dəyişən global iqtisadi şərait fonunda pul siyasətinin çevikliyini və cavabdehliyini artırmaq və elmi qərar qəbul etmək dövlətin iqtisadi idarəetmə sisteminin effektivliyini müəyyən edən əsas amillərdəndir.

Davamlı inkişaf tələblərinə cavab verən monitar siyasətin iqtisadi subyektlərə proqnozlaşdırıla bilən və sabit bir mühitdə qərarlar qəbul etməyə imkan verir. Belə bir mühitdə investisiyalar daha hədəflənir, istehsal imkanları genişlənir və əmək bazarının sabitliyi təmin edilir. G.Əhmədova və S.Abbasovun tədqiqatları göstərir ki, monitar siyasətin siyasəti ilə dövlət maliyyəsinin uyğunluğu davamlı iqtisadi inkişafın təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edir. Onlar vurğulayırlar ki, monitar siyasətin yalnız qısamüddətli makroiqtisadi sabitliyi qorumaqdan ötrü deyil, həmçinin də uzunmüddətli iqtisadi və sosial məqsədlərə çatmaq üçün əlaqələndirilmiş şəkildə tətbiq olunmalıdır. Bu yanaşma dövlətin maliyyə strategiyası və iqtisadi siyasətinin sintezini tələb edir.

Davamlı inkişaf üçün pul-kredit siyasətinin nəzəri əsasları üç əsas sahədə formalaşır. Birinci sahə pul kütləsini iqtisadi artım və inflyasiya ilə uyğunlaşdırmaqdır. İqtisadi artımı stimullaşdırmaqla yanaşı, pul kütləsinin artırılması da yüksək inflyasiya riski yarada bilər. Buna görə də Mərkəzi banklar pul kütləsini diqqətlə idarə etməli və iqtisadi göstəricilərə uyğun qərarlar qəbul etməlidirlər. İkinci sahə faiz dərəcələrinin tənzimlənməsidir. İnvestisiya və istehlak faiz dərəcələri vasitəsilə stimullaşdırıla bilər ki, bu da uzunmüddətli iqtisadi artımı təmin edir. Üçüncü sahə maliyyə bazarlarının və bank sektorunun sabitliyini və şəffaflığını təmin etməkdir. Bank sektorunda şəffaflıq və risklərin düzgün idarə edilməsi pul siyasətinin effektivliyini artırır və iqtisadiyyatın uzunmüddətli sabitliyini gücləndirir.

Davamlı inkişafın nəzəri əsasları monitar siyasətin sosial və ekoloji aspektlərini də nəzərə alır. Müasir iqtisadi nəzəriyyələr göstərir ki, sadəcə maliyyə sabitliyini qorumaq və inflyasiyanı hədəfləmək kifayət deyil. Davamlı inkişaf həmçinin sosial bərabərsizliyi azaltmaq, regionlararası iqtisadi tarazlığı

təmin etmək və ətraf mühiti qorumaq üçün pul alətlərini tələb edir. Bu baxımdan, Mərkəzi Banklar yalnız faiz dərəcəsi və kredit siyasəti ilə məhdudlaşmamalı, həm də maliyyə alətlərinin sosial və ətraf mühitə təsirlərini nəzərə almalıdırlar.

Cədvəl 1

Azərbaycanda pul təklifi və inflyasiya (2020–2024)

İllər	Pul Təklifi Artımı (%)	İllik İnflyasiya (%)
2020	10.0	3.4
2021	8.5	4.0
2022	8.7	4.2
2023	8.9	4.1
2024	8.6	3.8

Mənbə: Mərkəzi Bankın illik hesabatları

Azərbaycanın 2020-2024-cü illər üçün iqtisadi pul göstəricilərinin təhlili göstərir ki, Mərkəzi Bankın pul-kredit siyasəti iqtisadi sabitliyin qorunmasında və həm qısa, həm də uzunmüddətli perspektivdə davamlı inkişafın təmin edilməsində əsas rol oynayır. 2020-ci il COVID-19 pandemiyası səbəbindən iqtisadiyyat üçün çətin bir il oldu. Bu il iqtisadiyyatı stimullaşdırmaq hədəfilə pul kütləsində 10% artım həyata keçirildi. Lakin inflyasiya 3,4% səviyyəsində qaldı ki, bu da Mərkəzi Bankın qiymət sabitliyini qorumaq strategiyasının effektivliyini nümayiş etdirir. Bu göstəricilər pul siyasətinin böhran dövründə çevik və effektiv bir vasitə kimi çıxış edə biləcəyini göstərir.

2021-2023-cü illərdə pul kütləsi orta hesabla 8,5-8,9% artdı, inflyasiya isə təxminən 4% səviyyəsində sabitləşdi. Bu dövr göstərir ki, Mərkəzi Bank qiymət sabitliyini qoruyarkən iqtisadiyyatı stimullaşdıraraq pul alətlərindən tarazlı şəkildə istifadə edib. Bu tarazlıq həm investorların inamına, həm də istehlakçıların alıcılıq qabiliyyətinə töhfə verir.

2024-cü il üçün proqnoz göstəriciləri də pul siyasətinin davamlı inkişafı təmin etmək üçün ardıcıl olaraq həyata keçirildiyini təsdiqləyir. Pul təklifinin 8,6% artacağı, inflyasiyanın isə 3,8% səviyyəsində qalacağı gözlənilir. Bu göstəricilər mərkəzi bankın pul alətlərindən istifadə edərək iqtisadiyyatı sabit və proqnozlaşdırıla bilən şəkildə idarə etməyə davam edəcəyini göstərir.

Fikrimizcə, Azərbaycanda monitar siyasət davamlı inkişaf perspektivləri nəzərə alınmaqla formalaşdırılmalıdır. Pul kütləsinin və faiz dərəcələrinin tənzimlənməsi real sektorda investisiya mühitini sabitləşdirməli, inflyasiya və məzənnə dalğalanmaları isə minimuma endirilməlidir. Eyni zamanda, maliyyə bazarlarının şəffaflığının artırılması, risklərin düzgün qiymətləndirilməsi və sosial aspektlərin nəzərə alınması pul-kredit siyasətinin effektivliyini artırır və davamlı inkişafı təmin edir. Beləliklə, yerli tədqiqatların nəzəri əsasları və nəticələri göstərir ki, monitar siyasətin davamlı inkişafın təmin edilməsində istər strateji, istərsə də praktik rol oynayır.

Müəllif olaraq hesab edirəm ki, 2020-2024-cü illər üçün statistik göstəricilər pul-kredit siyasətinin davamlı iqtisadi inkişafdakı strateji rolunu inandırıcı şəkildə təsdiqləyir. Bu dövrdə pul kütləsinin idarə olunması və inflyasiyanın proqnozlaşdırıla bilən səviyyədə saxlanılması iqtisadi subyektlərin etimadını gücləndirir, investisiya mühitini sabitləşdirir və istehsal gücünün səmərəli istifadəsini təmin edir. Bu yanaşma iqtisadiyyatın real sektoruna, xüsusən də kiçik və orta sahibkarlığa, eləcə də uzunmüddətli investisiya layihələrinə müsbət təsir göstərir.

İqtisadçıların yanaşması göstərir ki, pul alətləri yalnız qısamüddətli sabitliyin təmin edilməsi ilə

məhdudlaşmamalı, həm də iqtisadi artımdakı struktur dəyişiklikləri, texnoloji modernləşmə və sosial sabitliklə əlaqələndirilməlidir. Fikrimizcə, pul siyasətinin effektivliyi bir neçə əsas meyardan asılıdır:

- Birincisi, pul kütləsinin və faiz dərəcələrinin iqtisadi göstəricilərlə uyğunlaşdırılmasıdır ki, bu da investisiya və istehlakda sabit artımı təmin edir;

- İkincisi, maliyyə bazarlarının şəffaflığı və bank sektorunda risklərin idarə edilməsidir; Bu, mərkəzi bank qərarlarının real sektora təsirini gücləndirir və iqtisadi dayanıqlığı artırır.

- Üçüncüsü, əlaqələndirilmiş dövlət maliyyə siyasəti uzunmüddətli iqtisadi artımın sosial və ekoloji aspektlərini də nəzərə almalıdır.

Buna görə də, pul-kredit siyasəti yalnız qısamüddətli sabitliyin qorunmasından ötrü deyil, həm də davamlı iqtisadi artımın təmin edilməsi üçün strateji rol oynayır. İqtisadi sabitliyin qorunması, investisiyaların stimullaşdırılması və real sektorda davamlı inkişafın təmin edilməsi üçün pul kütləsinin, faiz dərəcələrinin və valyuta siyasətinin əlaqələndirilmiş istifadəsi zəruridir. Bu yanaşma həm nəzəri, həm də praktik olaraq Azərbaycanın davamlı inkişafını təmin etmək üçün pul siyasətinin əsas prioritetlərindən biri olmalıdır.

NƏTİCƏ

Tədqiqatın nəticələri göstərir ki, pul siyasəti iqtisadiyyatın idarə olunması və makroiqtisadi sabitliyin təmin edilməsi üçün əsas vasitədir. Faiz dərəcəsinin tənzimlənməsi, açıq bazar əməliyyatları və banklar üçün ehtiyat tələblərinin müəyyən edilməsi kimi Mərkəzi Bank alətləri inflyasiyanın idarə olunması, maliyyə bazarlarının sabitləşdirilməsi və investisiya mühitinin gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edir. Bu alətlərin məqsədyönlü istifadəsi iqtisadi subyektlər arasında etimadı da artırır və iqtisadi fəaliyyətin bərpasına kömək edir.

Azərbaycan nümunəsi göstərir ki, 2020-ci ildən 2024-cü ilə qədər ölkədə reallaşan pul-kredit siyasəti iqtisadi sabitliyin qorunmasında mühüm rol oynayıb. Bu dövrdə illik inflyasiya orta hesabla 5-6%, bank sektorunda kapital adekvatlığı isə 18%-i keçib. Bu göstəricilər pul alətlərinin balanslı istifadəsinin inflyasiya risklərini minimuma endirdiyini və maliyyə sisteminin sabitliyini təmin etdiyini göstərir. Eyni zamanda, real sektora investisiyaların artması və istehsal fəaliyyətinin sabitləşməsi də pul siyasətinin iqtisadi artımı dəstəklədiyini göstərir.

Ümumiyyətlə, pul-kredit siyasətinin effektivliyi iqtisadi mühitin dəyişkənliyi ilə sıx bağlıdır. Qlobal bazarlardakı dalğalanmalar, neft qiymətlərindəki dəyişikliklər və digər makroiqtisadi amillər mərkəzi bankdan çevik və strateji qərarlar qəbul etməyi tələb edir. Azərbaycanın təcrübəsi göstərir ki, bu yanaşma real iqtisadiyyatın sabit maliyyə mühitindən faydalanmasına, işsizliyin idarə olunmasına və iqtisadi artım üçün əlverişli şərait yaratmasına imkan verib.

Beləliklə, tədqiqatda pul siyasətinin təkcə maliyyə alətləri vasitəsilə deyil, həmçinin də strateji iqtisadi qərarların qəbul edilməsində mühüm rol oynadığı vurğulanır. Azərbaycanın təcrübəsi göstərir ki, iqtisadi dəyişikliklərə uyğunlaşdırılmış və daim təkmilləşdirilmiş pul siyasəti iqtisadi sabitliyin qorunmasına, bank sektorunun dayanıqlığının gücləndirilməsinə və davamlı iqtisadi artımın təmin edilməsinə töhfə verir. Bu yanaşma gələcəkdə Azərbaycanın davamlı iqtisadi inkişaf strategiyasının əsas komponenti olaraq qalacaq.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikası Mərkəzi Bankı. İllik Hesabatlar (2018–2023). Bakı.
2. G.T.Əhmədova, S.A. Abbasov. (2025). “Dövlət maliyyəsi”. Dərslik. – Bakı.
3. M.Bağirov. (2019). Pul-kredit siyasətinin iqtisadi mexanizmləri və tənzimləmə istiqamətləri. Bakı: İqtisad Universiteti Nəşriyyatı.
4. E.Sadıqova. (2021). Makroiqtisadi sabitlik və monetar siyasət: nəzəri və praktik məsələlər. Bakı: Elm və Təhsil.
5. Mishkin F.S. (2019). The Economics of Money, Banking and Financial Markets. New York:

Pearson Education.

6. Friedman M., Schwartz A. (1963). A Monetary History of the United States, 1867–1960. Princeton: Princeton University Press.

7. Woodford M. Interest and Prices: Foundations of a Theory of Monetary Policy. Princeton: Princeton University Press, 2003.

H.I.Huseynzade

PhD student, Baku State University

The role of monetary policy in regulating monetary policy

Abstract

This article examines the role of monetary policy in regulating monetary policy and its functions in maintaining economic stability. The analysis shows that the Central Bank's purposeful use of key instruments such as interest rates, open market operations, and reserve requirements is crucial in terms of managing inflation and supporting economic growth. The results of the analysis based on Azerbaijani practice show that the monetary instruments used in the country make a significant contribution to ensuring macroeconomic balance, as well as strengthening the stability of the banking sector. Overall, the study highlights the strategic importance of monetary policy in economic management and emphasizes the importance of continuously modernizing this policy in accordance with changing economic conditions.

Keywords: *monetary policy, inflation targeting, macroeconomic stability, money supply.*